

Opmeer E 26 a

1. aṣdəkrpə ḥnsper̚verzin bmezəbaj
 2. menvrint is deblume ga.n begito
 3. təgəvvu.rdeč spməze ulindxma.r mətməsinəs
 4. spite isvi.r verək - lastəč
 5. ubdatşkp kregəze bəskməlt bru.ət
 6. də tmərman həpənşplmter inzənviŋer
 7. dəskipər slıktə zənləpe of
 8. mndifəbrik is nrkstəzi.n
 9. kum hi.r kmtjə
 10. gefüns fir.gla.zə bi.r - xlasis - tapə
 11. braqūns fir.punt karse - krike
 12. zəheva metsənvaivən drillitervain ubdruijken
 13. hai draigədəmə mətəgknəpəl
 14. khəpsəj knizi.n
 15. fastaneinvənt vurt nitfəl mi.r virt
 16. igbəmblait datek nit mətsə meiga.n ben
 17. ikhəpet nide-in vrint
 18. vi hepətde-in di dı.r aŋkumt
 19. spm - spmra.əgə - ra.gəbol
 20. pət - mas - baŋ - bənəuwət - vait - pudəstul -
 hainnəj - kikət - flımdər
 21. di kral ma.kta dehı.əlevi.rəlt antfəxtən
 22. ikseljə kralkes Xeve
 23. ejələnt laitfəl ouweskipe slo-upə
 24. hai isəres əŋki.r betən
 25. gefmedəras tvei breiye sti.nə - brsijər - dəbreiste
 26. dastambelt stater nimir
 27. diman həpən levan aṣənhi.r
 28. hai is hi.r bleven - lysefer - laXt
 29. de sko.lkindərə bine mətəməəster neizei vest
 30. ikenitkuma fu.rdotek kla.r ben
 31. de beiste drıjkə gra.X lainzətpap
 32. hai kenitərəkə hai həp keşpain
 33. stekərəs ənsteal mndibəzəm
 34. nei mitkegəls vurthən nitspəlt
 35. hej ikhəvəjə altveiki.r rupən
 36. dipi.r isnaKnitrap dərzitənəX utəpətənm
 37. zəbənəvəX neitlənt - blaikfət
 38. zəhep i.rst hulepen zəngeltuptəma.kən
 39. hai zalet noit fe.r bra.əje
 40. zərədəhəleft fandərməlek kvait
 41. em man mutfu.rzənvrouw upkumə
 42. mndeskələdə suame isXəva.rlək
 43. haihepfelpra.tjəs umdati ste-rekis
 44. vəi muste dı.r dehəleftfanhs.və en joli dea.re
 holsoft
 45. nemefe eməntfunbə.t
 46. ünzəmesela.r isovət aṣənslək
 47. zesprjə umefti.rst - ənvedənskip
 48. dəbo.mkvekər zal dəbo.m ante
 49. dum.rstetra.m əres dıXt
 50. təbegmtələyən furdəvruxkerək - de la.tekərək -
 etlof - dəvesper
 51. bedəsprai - kikerdril - - - kla.rma.ka - mizum-
 vaitXo.jə / struntslaXte - ənstiksni.re / bro.t-
 smi.re
 52. divrouw həperhi.r ofknipən laite
 53. zənva.der həpəm zəsja.rləj ne-iskol ga.nleten
 54. khəpetəm o.fra.iden umzəlat lajsəta.tər te
 lo-əpen
55. faləvə.rzə zijənifəl mndəzəstrek
 56. stinəmpətə benenifəl vi.rt | i.rt |
 57. də skitər stat.t bəideoven - dehri.rt
 58. rma.rt isətnəXəkəut umtə ka.səbəlen
 59. dikri.rz Xeftən həldər liXt nit
 60. haitrukətpi.rt anzenstr.t
 61. frugər kvamejali hi.r idərja.r tekerəməs
 62. depa.ter zai dat unzəlivəhi.r vulma.ktis
 63. jəzəgəmə vel ma.rjezai niks təgen mə
 64. dəzəlyə zəlagouw tərəXkumə
 65. ga.nje vunda.X nitəka.rten
 66. lastəzə gra.X kəin - eətəzə
 67. sən motərskəpot - hai lait am barelə
 68. tsən vurəmə dəlvəst əntənsəzətə eïvent
 69. datju.anjə lo-əpt ublotə bi.nə
 70. dərisənska.r mndikan
 71. kvou dədəpəst embirifbroXt
 72. ikhəpet əmənhart - painrməzai
 73. iken medvərəse mə-nse nitvəre - sehəpXinkmədərə
 74. ne-iskoftait spanəvətpi.rt fu.rdəniuwa kar
 75. khəpəmbe.tjə kurs - fan ven uXənto.fal
 76. dəzən vundəkonij is uk soldə.t vest
 77. vətjə ginva.gəma.ker təvənen - pailembərəX
 78. diro.eza həve lənə pikər
 79. ikhələuf erginsnarsfan
 80. etkənətə vəsədət fu.rsej dəupe kune
 81. zənən.re lənə ənzenənəgə ua.tere
 82. dərmaitjə ismətəməqəjə ne-ətbusXa.n zista-
 bra.məpləken
 83. dərisənspurt fandilader
 84. hai zətənənstrətəp
 85. di mə-nse zoXtəniks asXalt
 86. dərmunt isdruuX fandədəurst
 87. di vəX lo-əpt metəmbuXt etsum - əŋkruməstök
 88. ikhətfə.rdikläine entruməltjə
 89. dəbukisdu.ət haistikt məjkurst - məno-əmə
 istcərəven - sluke
 90. sənlijtə vəskurt ma.rgu.t
 91. mndəska.dyw mətəbə.st
 92. ənskətərə mutXut mikkənə
 93. sukərəs ne-i mənhüt
 94. kvetnit vi.rəkəmzukəmət
 95. əŋkəuwəkəldər isXut fu.rjbi.r
 96. ikhənust mələkdrıjkə umuptəstə.reken - blut -
 tue-iöse
 97. ikhənust.i.rst etfər metkujes bra.əje - miskroyejə
 | stal |
 98. məmbru.r vaslovəf
 99. de mələkbur.r həpəngru.stəvaik | runtej |
 100. dikarəməlek izdənənzy.r - st.yəm erməs tərəX
 101. vəzənuwa dipat valəkənə many.r
 102. dərvəltənks upəmətəzə.gen - seky.r
 103. haikumt no-it əmenyətə.t
 104. m ita.lijə bəne bərəgə divy.rspy.wə - spy.gə -
 spajə - kvata
 105. dərəvəjə dirup tədəouwen
 106. məlkma.r həvəzənə-ənt fandə bra.X o.faren
 107. jəmutes ne-ünsfoljtjə kumə tekuiken
 108. haisfamamstardamkumən mə-tənho.əpXalt
 109. didə.r isfambəkənhout ma.kt

110. ḥengetrœuwdevrouw mut na.je kene
 111. ikhephi.r gras sa.it ma.r̄t̄vas Xingutse-.et
 112. d̄e brouwer sait datetnaXtedy.ris umtebouwen
 113. bakte - igaak - jeibakte - haibakt - bakti - vaibakte
 - igaak - jeibakte - haibakt - vaibakte -
 vehe.vebakt
 114. bide - igit - jeibide - haibit - vaibide - bidevai -
 igaat - ikhepbuden - buedezaiuk
 115. tseanjklaintje ma.renfaitje
 116. jeken hir aierkraige ubdemarekt
 117. haihepsuit dati anmedenkē zel
 118. etmaitje zai datigelaikhat
 119. derva.re vaif praize
 120. underdiaikobo-em lege vel aikels
 121. etwa.ter zel da.lak ga.n ko.oke etko.ektal
 122. etho.i usnaXru.n tispasma.it
 123. majens.za ma.k̄za m̄t̄d̄ur vanənai
 124. dat bo.mpi zel di.r slæxtXru.je
 125. depestu.r hspXujevain
 126. unsouwe høys isferbrant
127. demsleik spøyt øytetja.r vanduku.
 128. d̄e koste ley - tve-i krøyse
 129. deareme vandekrøyva.gen bøyga da.rdesurte
 130. detveðeysera kramme ne-i bøyten
 131. zehs.vønem buntambloow slugen
 132. desy is vadam - fli.uw / laf - sous (vero. do-up)
 133. desnei laidrik
 134. tiseni.uveXhaitleden dakje zin hep
 135. niuwpu.rt vurt nou hilømal eniuwestat
 136. du.n - igdu.net - jisidunet - haidutet - vaidunet -
 jaliidunet - zaidunet - igeestet - jeideestet - hai
 destet - vaideestet - jalideestet - zaideestet (zali) -
 deestrgdat - deestiatma.r - deedeze etma.r
 137. do-up.e - do-upjaræk - do-upfunt - desolda.tø
 138. darse - haidarst - haidarste - haishepdursem
 139. bmdø - igaatmø - jaibmdø - haibatmø - vaibmdø -
 jali bmdø - zaibmdø (zali) - bmti - bunti -
 ikhepbunden
 140. bander - mørægen - rut
 141. slu.st - toxt - gouw - vaizent

De naam van het dorp in het eigen dialect is : upmi.r

De inwoners heten : upmi.rders

Een bijnaam kennen ze niet.

Aantal inwoners op 1 januari 1960 : 2017.

Taaltoestand : er zijn in het dialect geen lokale verschillen. Bestaansmiddelen : hoofdzakelijk veeteelt.

Zegsvrouw : Mevr. M. Klaver-Reuzenaar ; 80 j. ; geb. in Opmeer ; altijd daar gewoond ; huisvrouw/boerin ; V. van Hoogewoud, M. van Zandwerven ; spreekt altijd dit dialect.

(Opname sept. 1962.)